

“Bir zaman can deyib, can eşidərdik...”

El şairi Məzahir Daşqının anadan olmasından 110 il keçir

Ömrün ötüb-keçən acılı-şirinli xatırələrini yada salanda mərhum Osman Sarıvəllinin təbirincə desək, Səməd Vurğun yadigarı sevimli şairimiz, şeirləri dillər əzbəri olan Məzahir Daşqın haqqında bəzi məlumatları qəzetişimizin coxsayılı oxucularının diqqətinə çatdırmağı özü-mə borc bildim.

Ötən əsrin otuzuncu illərinin gətirdiyi qara yeller Məzahirin ailəsindən də yan keçmir, bu isti ocağın sakinləri pərəpərən düşür. Məzahir Daşqının tərcüməyi-halından sətirlər: “O vaxt məndən ötrü oxumaq, təhsil almaq çox çətin ol-du. 1937-ci ildə atamın partiyadan çıxarılması 1938-ci ilin mart ayında NKVD tərəfindən həbs edilməsi ilə nəticələndi. Artıq qapımızdan içəri ayaq basan olmadı, qohum-qonşu ilə əlaqələrimiz kəsildi. Mən gizlənməyə məcbur oldum. 1938-ci ilin martından 6 ay Orconikidze, Tbilisi və başqa yerlərde keçindim. Nəhayət, Səməd Vurğunun köməyi ilə Gəncədə yaşamaq imkanı tapdım”.

I.V.Stalinin repressiya maşınınin günahsız insanları, ziyanları qırıb tökdüyü illərdə belə, Səməd Vurğun Məzahirin taleyi ilə həmişə maraqlanmış, üst-başı nimdaş olan şairə bir dəst kostyum da almiş, Mingəçevir, Bakı həbsxanalarında şairlə görüşmüş, sənətkarın məhviniə imkan verməmişdir. Hətta dostu Aleksandr Fadeyevlə M.Daşqının arxasında uzaq Sibirə getməsi də el nəgməkarına olan hüsn-reğbetinin ifadəsi idi.

“Fadeyevlə Səməd Vurğunun rütbə sahiblərinə məni tapşırması çox müsbət təsir gösterdi, artıq onlar mənimlə bir əsir kimi deyil, insan kimi refart etməyə başladılar. Nəhayət günlər-illər gelib keçdi. On illik dustaqlığa son qoyuldu. 1956-ci il 23 iyulda azadlıq buraxıldı. Sevincimin həddi-hüdüd yox idi. İndi bircə şey haqqında fikirləşirdim: tez qatarə minib Bakıya çatmaq, əziz qardaşım və xilaskarım Səmədən görüşmək!

Qatar Bakı stansiyasına çatanda ürəyimin bərk döyündüyünü hiss etdim. Sevinçdənmi, heyəcandanmı, az qalırdı ürəyim sinəmdən çıxa.

Nəhayət, Bakının mərkəzində yerləşən Yaziçılar İttifaqına yollandım. İş vaxtının axırı idi. Binanın qarşısında ortayaşlı bir kişi ilə rastlaşdım:

—Ayə, qardaş, Səməd görəsən yuxarıdadırırmış?

—Kim?

—Səməd, Səməd Vurğun!

Kişi məni başdan-ayağa sözüzdə dedi:

—Səməd yoxdur.

—Çoxdanmı gedib?

—Necə bəyəm, eşitməmisən ki, Səməd Vurğun vəfat edib?

—Nə danışırsan, aye, Səməd öle bil-məz! - deye kişinin üzüne dik baxdım. Gördüm ki, kişi də kövrelib. Daha din-mədim, dinməyə halim də yox idi. Gözlərim qaraldı, rəngim solub-saralıdı, sanki dünya başına firlandı. Özümü birtə-hər liyrmialtlar (indiki Sahil) bağına tərəf apardı. Bağda ne qədər oturmüşəm, yatmışam, bilmirəm. Birdən bir nə-fərin amiranə səsi məni diksindirdi.

—Ay yoldaş, ev-eşiyin yoxdur, gecə-nin bu vaxtı burada nə edirsən?

Qarşımıda ucaböylü bir milis (polis) işçisi dayanmışdı.

Astaca dedim:

—Evin də, eşiyim də var idi. Amma indi heç nəyim yoxdu, yurdsuz-yuvasız bir bəndəyəm.

—Niyə?

—Səməd ölüb.

—Kim?

—Səməd Vurğun.

—Səməd qohumun idid?

—Yox!

—Bəs nəyin idid?

—Özüm!

Milis (polis) yanında oturdu. Bir müd-dət ikimiz de dinmədik. Bir az sükütdən sonra o dilləndi.

—Bilişənmi ki, saat 3-ə işləyir. İndi hər yer bağlı olar. Mən də burada növbətçiyməm. İndi bizim maşın gələcək. Gedərsən bizi, bir az istirahət edərsən. Səhər tezden şairin məzarını birlikdə zi-yarət edərik.

Belə də oldu. Müsahibim məni maşınla yola saldı. Çadrovu küçəsində kiçik bir otaqda qaldım. Səhər açıldı. Rəhim adlı həmin milisə bazara getdi, tər cı-çək dəstələri aldım. Möhtərəm şairin məzarı önündə diz çöküb oturdum, o ki var ağladım, sinəmdən qopan misraları şairin ruhuna ərməğan eylədim:

*Çıxdım dostum gəzen qəlbə daqlara,
Bir küskünlük gördüm baxdıqca hara,
Səməd hanı? - dedim göy yaylaqlara,
Sonalar çırpındı, göllər ağladı...*

Xalq şairi Səməd Vurğun Məzahirin ilhamına, onun şeirlərinin həyatı gücünə xüsusi diqqət yetirir və bu sənətin xalq əşyəsindən qidalandığını söyləyirdi. Səməd Vurğun Məzahir Daşqını ustad şair, bədii sözün mahir bilicisi, ədəbiyyat adamı kimi tanımış və qiymətləndirmişdir.

Məzahir Daşqından ötrü Səməd Vurğun isə əziz, sevimli insan, qüdrətli sə-nətkar, xalq və vətən təəssübü çəkən əsl ziyanı, vətən oğlu idi.

Sonralar Məzahir Daşqın Səməd Vurğunun əsərlərində döñ-döñə xatırla-yır, onu ehtiramla yad edir, şairin sehrkar qələmindən, şəxsiyyətindən, şair-vətəndaş vüqarından məhəbbətlə səhəbət açırdı.

Məzahir Daşqın S.Vurğunun adını dünyanın en tanınmış sərkərdəleri, söz bahadırları ilə bir sırada çəkir, onu xalqın qəlbində özüne yer etmiş görkəmli şəx-siyyət kimi tərənnün edir:

*Cavabsız qoymusan hər bir sorğunu,
Olubdur beyinlər fikir yorğunu,
Aldın əlimizdən Səməd Vurğını,
Ağlar qoysun el-obanı, neylədin?*

Daşqın şairin təxəllüsüdür. Onun adı Məzahir, soyadı Axundov, atasının adı isə Həmzedir. Ailəsinin şəxsiyyətə pə-rəstiş dövründə təqiblərə məruz qalma-sı, ailənin dağılıması, haqsızlıq gənc Məzahirin həyatını zəhərləmiş, onun könül mülküni tar-mar etmişdir. Şair 1909-cu ildə Tərətə rayonunun Borsunlu kəndində anadan olmuşdur. Kəndin mötəber kişilərindən biri olmuş Məşədi Həmzə kiçik ticarətə məşğul olmaqla ailəsinə dolandırılmış, uşaqlarından atasını itmiş, dayısı Mirzəlinin himayəsində yaşı-mışdır.

Məzahir kiçik yaşılarından əkinçiliklə məşğul olan atası Məşədi Həmzə ilə birlikdə çalışır, hazırlıq, zirəklilik, zərərli işlərindən fərqlənirdi. Onun möh-kəm hafizəsi olub, hələ on yaşında iken sinəsi el sənətkarları — Qurbanı, Aşıq Ali, Aşıq Ələsgər kimi ustadların sözləri ilə dolu idi. 1920-ci ildə Cavanşir qəza-sında keçirilən Şura qurultayı on bir yaşı-lı Məzahirin həyatında unudulmaz bir gün olur. Həmin qurultayda Məzahirin çıxışı hamını heyran qoyur, qurultayın qərarı ilə Bakıya oxumağa göndərilir. Neft Bakısında fəhle fakültəsində təhsil almağa başlayır. Məzahir fəhle fakültəsinin son təhsil ilində iken Ağdam qəza-sında rəhbərlik arasında intriga başlayır. Bu çəkişmədə Məşədi Həmzə haqqın tərəfində dayanır, lakin bədxahalar öz işi-

ni görür. Məzahirin atası Ağdam PIK-in sədri Hüsü Hacıyevin tərəfdarı kimi partiyanın çıxarılır və həbsə alınır. Bu xəber Bakıya çatan kimi gənc Məzahiri də məktəbdən çıxarırlar. Məzahir təhsilini Gəncədə davam etdirməyə məcbur olur. Beləliklə, 1925-ci ildən həyatını Gəncə ilə bağlayır. Burada, “Qızıl Gəncə” jurnalında müntəzəm çıxış edir, ədəbi gecələrdə, dərnəklərdə iştirak edir. Bütün bunlar gənc Məzahirdə ədəbiyyata, sənətə marağı daha da artırır.

1926-ci ildən başlayaraq Məzahirin şeirləri metbuatda işıq üzü görür və bu səmimi şeirlər dərhal oxucuların qəlbini nə tapır.

Əlaqədar təşkilatların işə qarışması nəticəsində 1931-ci ildə haqq-ədalət öz yerini tapır, haqsızlıq yol verildiyi aydınlaşdırılır və Məşədi Həmzə partiya sıralarına bərpə edilir.

Lakin bu fərəhli günlər uzun sürmür. Yenidən satqınların meydan suladığı vaxtda Məzahirin atası həbs olunur, ailənin başı üstünü yenidən qara buludlar alır. Məzahirin bədxahaların fitnə-fəsadından əzaqlaşır, canını qurtarmaqdən başqa çərəsi qalmır. Elə bu amansız günlərdə Məzahir Səməd Vurğunla tanış olur. Şair Məzahirin şeirlərini bəyənir, ona lazımi köməkliliklər göstərir.

Həmin vaxtlar ailənin yükü Məzahirin üstündə idi. 1939-cu ildə əlinde saz ev-lərdə təşkil olunan məclislərdə ələmətə oxumağa başlayır, əldə etdiyi cüzi gəlirlə ailəsinə dolandırır.

Böyük Vətən müharibəsinin başlandı-ğı ikinci gün - 23 iyun 1941-ci ildə Məzahir könülüllə olaraq ordu sıralarına yazılır, bununla da doğma vətənini azığın düşməndən müdafiə etməyə hazır olduğunu bildirir. Sovet ordusu 1941-ci ilin avqustunda İrana daxil olanda əsgərlərin arasında Məzahir də vardi. İranda olduğunu yeddi ay Məzahir üçün çox mənalı və tarixi günlər kimi yaddaşına köçür. O, burada vaxtılı Gəncədə görüşdüyü, tanış olduğu və bir qardaş kimi ülfət bağ-lağlığı ustad Aşıq Hüseyin Cavanla görüşür. İranın məşhur şair aşıqi Səyyahla deyişir, Gülgəz Pərinin məclislərində olur. Cənubi Azərbaycana aid silsilə şeirlərini yazar.

1942-ci ilin fevral ayında Məzahirin xidmət etdiyi hissə İrandan cəbhəyə göndərilir. 1942-ci ilin avqust ayında alman faşistləri ilə qeyri-bərabər vuruşmaların birində Məzahirlərin hissəsi düşmən tərəfindən dağıdırılır. Sağ qalanlar, o cümlədən Məzahir sovet əsgərlərinə qo-vuşmaq üçün 12 gün piyada, çöllü-meşəli biyabanlıqlarda yol getməli olurlar. Lakin bu da bir nəticə vermır, alman kəşfiyyatçıları tərəfindən yaxalanan, Məzahirlər yoldaşları əsir alınır, ölüm dü-şərgələrinə salınır, Avropanın bir çox şəhərlərində olurlar...

Atam Vəliyev Ömər Hüseyin oğlu, bir vaxtlar cəbhə xatırələrini danişaraq deyirdi ki, Almaniyada, İtaliyada, Florensiyada Adriatik dənizinin sahilərində əsirlikdə olduq. Almaniyada əsirlikdə olarkən, bizim düşərgədə olan Məzahir Daşqının tanış oldum. Atam danışındı ki, o, qeyri-adı, ilhamlı bir insan idi. Elə hey şeir yazırı və yazdığı şeirləri də bize oxuyurdu. Əsir düşərgəsində azərbay-canlıların sayı çox idi. Bizi başına topla-yıb, səhbətlər edir, maraqlı hadisələrdən danışır, dərdli və kədərlər şeirlər oxuyurdu. Bir neçə dəfə bir yerə toplaşdırımızı bilib, bizi əsirlikdə cəzalandırdılar. Məzahir o qədər maraqlı danışındı ki, ondan ayrılmak olmurdu. Atam həmişə deyirdi ki, əsirlikdə olarkən Məzahir bizi duzlu-



məzəli səhbətləri ilə darixmağa qoymurdu. Məzahir latin əlifbasında iki kitablı şeirlərini öz dəst-xətti ilə yazıb, atama bağışlamışdı. Müharibə qurtarandan sonra atam o kitabı öz ilə eve getirmişdi. Atam Azərbaycanın bir çox rayonlarından olan cəbhə yoldaşlarının ünvanlarını saxlayırdı.

Məhəribədən sonra atamın el şairi Məzahirle görüşünü təşkil edə bilmədik. 1972-ci ilin əvvəlləri idi. Bakıdan Tiflis qatari ilə Ermenistana, doğma kəndimizə gedirdim, burada bir nəfərlə həmsöhbət olduq. Söhbətimiz maraqlı alındı. Soruştum ki yolun haradır, Borsunluya gedirəm, adını eşitməmiş olmazsan, Məzahir Daşqının qardaşım, adım da Elxandır, — dedi. Çox sevindim. Atamın Məzahirle əsirlikdə bir düşərgədə olduğularından, onunla dostluğundan danışdım. Bundan sonra Elxanla tez-tez əla-qə yaradır, görüşüb səhbətləşirdik. Sonralar Bakıya bize gələndə 12 səhifəlik dəftərə köçürüyü Borsunlu şair Məzahir Daşqının şeirlərini və “Bir zaman can deyib, can eşidərdik...” (1991) kitabını mənə bağışladı.

Əzablı bir ölüm yaşamış Məzahir Daşqın 31 oktyabr 1979-cu ildə vəfat etmiş və doğma kəndi Borsunluda dəfn olunmuşdur.

Ermənistən Allahverdi rayonunun Böyük Ayrım kəndində tarix müəllimi işlədiyim vaxtlar çox zəngin kitabxanam vardi. 1986-ci ildə ailəmələ birlikdə Bakıya köçəm də, evim-eşiyim, kitablarım kənddə qalmışdı. 1988-ci ildə ermənilərin işğalçılıq əməlləri nəticəsində elimizdən didərgin düşdük. Nə ev-eşiyimin əş-yalarını, nə də kitablarını çıxara bilmədim. Ermənilər kitablarımı od vurub yandırmışdilar. Atamın Məzahir Daşqından yadigar olan kitabları da onların arasındadır.

Məzahir Daşqının qardaşı Elxanla qardaşım, professor İsmayılov Vəliyevi də tanış etmişdim. İsmayılov Azərbaycan KP MK-da təbligat və təşviqat şöbəsində müdir vəzifəsində işləyərək, Tərətin Borsunlu kəndində yaşamış şair Məzahir Daşqının heykəlinin qoyulmasına köməklilik göstərib və heykəlin açılışında şəxsnə özü də iştirak edib.

M.Daşqın 1941-ci ilədək şeirlərini Məzahir Borsunlu imzası ilə nəşr etdirmişdir. Həyatda üzləşdiyi haqsızlıq, ədələtsizlik, çəkdiyi dərd-qəm, ardi-arası kəsilməyən təqiblər Borsunlu Daşqın etmişdir. Bundan sonra ürəkləri fəth edən sənet incilərini Daşqın imzası ilə nəşr etdirmişdir. Bütün bu təqiblərə, haqsız hücumlara baxmayaraq, Daşqın vətəninin sədaqətli oğlu və el sənətkarı kimi həmişə doğma yurdunu, onun minillik tarixe malik zəngin mədəniyyəti, qəhrəmanlığı ilə fəxr etmiş və belə bir yurdun övladı olmasından qurur duymuşdur.

Məhəmməd VƏLİYEV,
“Respublika”.